

38	İPFS-B05	Quyularda fontan xarakteristikaları; 1) Quyularda fontan xarakteristikaları; 2) Neft-qaz çıxarmada horizontal quyular; 3) İstismar quyularda yaranan mürəkkəbləşmələr və onları aradan qaldırılması yolları	5	150	25	15	5	5				5
39	İPFS-B06	1)Quyuların və yuyucu mayelərin reologiyası və hidravlikası;2)Quyuda neft-qaz-su təzahürləri ilə mübarizəyə nəzarət; 3) Qazmada texnoloji məhlullar	5	150	25	15	5	5				5
40	İPFS-B07	1) Layların sınaqmasının və quyuların mənimsənilməsinin əsasları ;2) Layların modelləşdirilməsinə sistemli yanaşma; 3) Neftqazçıxarmada texnoloji proseslərin nəzarəti və idarə olunması	5	150	20	10	5	5				5

III. TƏLİMƏ AYRILAN MÜDDƏT (həftələrlə)

Kurslar	Sərbəst hazırlıq	Fərdi qrafikə uyğun kafedralar tərəfindən aparılan dərslər	İmtahan sessiyası	Təcrübə	Dövlət yekun attestasiyası	Cəmi
I	26	4	2	-	-	32
II	26	4	2	-	-	32
III	24	6	2	-	-	32
IV	24	6	2	-	-	32
V	12	3	1	10	6	32
Cəmi	112	23	9	10	6	160

IV. TƏDRİS PROSESİNİN GÖSTƏRİCİLƏRİ

Kurslar	1	II	III	IV	V	Təcrübə	Buraxılış işinin hazırlanması və müdafiəsi	Cəmi
Kreditlərin sayı	42	51	50	41	26	12	9	231
İmtahanların sayı	8	10	9	8	5			40

Təqdim edir:

1. ADNSU-nun tədris işləri üzrə prorektor, dosent

Q.Ə.Məmmədov

2. SMİİYİ-nin direktoru, dosent

H.B.Hüseynov

3. Qaz-neft-mədən fakültəsinin dekanı, professor

Q.Q.İsmayılov

4. "Neft-qaz mühəndisliyi" kafedrasının müdiri, professor

T.Ş.Salavatov